

Seda (Siddiqə) Qədimova

Əməkdar jurnalist

(əvvəli ötən sayımızda)

Getdk. Orada da eyni izdiham, eyni elan...

- Eh, xanım qız, deyəsən bu gün bizim kinomuz baş tutmağayaq?!

- Elədir ki, var. Heç ürəyini sixma, yəqin bütün kinolarda da vəziyyət belədir, gəl kino tamaşasından əl çək! Hərçənd hava sərindir, bir az dəniz kənarına enək, təmiz hava alarıq, həm də Mina xanım dedi ki, mən "uşağı" eziyyətə salmışam, danış görək bu nə məsələdir?

- Mikayıl təklifimlə razılaşdı və biz sahilyani parka doğru irəlilədik. Yolda o, mənə izahat verirdi:

- Səninlə danışdıqdan son-

də təəccübəldim. O, Mikayılın nə üçün gələ bilmədiyini və üzr istədiyini bildirdi. Biz birlikdə salona daxil olduq. Film həqiqətən olduqca maraqlı, tərtibat zəngin, musiqisi isə məlahətli idi. Filmdən aldığım zövqə baxmayaraq, qəlbimə ağır bir kədər çökmişdə. İndi özünü "qüruba doğru gedən bir günəş" adlandıran həmin gənc (Mikayılın dostu) o zaman çox məğrur bir gənc idi. Cox yaraşıqlı və buna görə də qızların sevimli olduğunu özü də biliydi. Müşfiqə yaxın dost olduğuna baxmayaraq, təvazökarlıqda, sadəlikdə ona bənzəmiridə. Nə isə, kinoda yan-yanaya oturduğumuz və məni məktəb qapısında yola saldığı müdəddətə mən anladım ki, bu təkibbürli cavan dostunun sözü-

Misralarını deyərkən müteəssir olar, diqqətli nəzərlərlə məni süzərdi.

... O zamanlar xüsusiilə gənc qızlar "sandıq ədəbiyyatı" adlandırılınan "can dəftəri" saxlayır, sevdikləri şairlərin şeirlərini, oxuduqları romanlardan bəyəndikləri cümlələri həmin dəftərə köçürürdülər. Mənim indi də saxladığım belə dəftərim var idi. Bir dəfə Mikayıl həmin dəftəri vərəqləyərkən içərisində qurumuş bir bənövşə tapdı və dərhal qələmini çıxararaq rus şairinin şeirindən etdiyi aşağıdakı tərcüməsini yazdı:

Qoxusuz, xəstə bir vərəmli çiçək Görürəm sinəsində bir vərəqin, işte afaqi duyğularla demək, Oldu durğun müxəyyələm daşqın. Açımiş of... hansı yazda, of... nerde? Cox zaman parlamışmı, kim dəmiş? Yad, yaxın əllərimi böylə bu iş?! Niye saxlanmış ol, bu dəftərdə?!



Mikayıl Müşfiq haqqında bir neçə söz

Ötən günlərdən bir xatire

ra məlumat bürosundan Mina xanımın telefon nömrəsini soruşub zəng etdim, evdə olduğunu öyrənib birbaşa yanına getdim. Doğrusu təəccübəldi, məsələni bildikdə isə çoxluğa güldü: "A bala, telefonun nömrəsini öyrənmişdin, zəng etmişdin, mətləbini elə telefonla da deyəydin. Daha bu uzun yolu gəlib çıxmazdın; gəldiyinə görə heç olmazsa, bir qədər əyleşsəydin, yaxşı olardı, amma bilirəm ki, bacını gözlətmək istəməzsən", – dedi.

İki saatə qədər parkda gəzdikdən, müxtəlif mövzular ətra-

nü yerə salmamaq üçün mənimlə birlikdə kinoya getməyə razılıq vermişdir...

Ertəsi gün dərslərdən sonra məni müəllimlər otağına çağırırdılar. Mikayıl idi. Ümumi məsələlərdən söhbət açıldı. Dünənki film haqqında bir kəlmə də olsa soruştadı. Mən də bir söz demədim.

Cavid Müşfiq Cavad

Müşfiq mənim Hüseyn Cavidə və Əhməd Cavadə olan reğbətimi və Cavidin şeirlərinin əksəriyyətini əzbərlədiyimi bilirdi. Çünkü bütün müsamirə-

Bir dəfə Bakı kinoteatrlarında italyan kinosu – "Florensiyalı kamançı" nümayiş etdirilirdi. "Vostok" kinoteatrinin yanında məni gözləyəcəyi haqqında Mikayıl bir gün əvvəl telefonla xəbər vermişdi. Kinoteatra yaxınlaşarkən Mikayılın dostunun mənə tərəf gəldiyini gördüm. Həm sevindim, həm də təəccübəldim. O, Mikayılın nə üçün gələ bilmədiyini və üzr istədiyi ni bildirdi. Biz birlikdə salona daxil olduq. Film həqiqətən olduqca maraqlı, tərtibat zəngin, musiqisi isə məlahətli idi. Filmdən aldığım zövqə baxmayaraq, qəlbimə ağır bir kədər çökmişdə. İndi özünü "qüruba doğru gedən bir günəş" adlandıran həmin gənc (Mikayılın dostu) o zaman çox məğrur bir gənc idi. Cox yaraşıqlı və buna görə də qızların sevimli olduğunu özü də bilirdi. Müşfiqlə yaxın dost olduğuna baxmayaraq, təvazökarlıqda, sadəlikdə ona bənzəmirdi...



finda söhbət etdikdən sonra məmənnun halda evə qayıtdıq.

Bir dəfə Bakı kinoteatrlarında italyan kinosu – "Florensiyalı kamançı" nümayiş etdirilirdi. "Vostok" kinoteatrinin yanında məni gözləyəcəyi haqqında Mikayıl bir gün əvvəl telefonla xəbər vermişdi. Kinoteatra yaxınlaşarkən Mikayılın dostunun mənə tərəf gəldiyini gördüm. Həm sevindim, həm də təəccübəldim. O, Mikayılın nə üçün gələ bilmədiyini və üzr istədiyi ni bildirdi. Biz birlikdə salona daxil olduq. Film həqiqətən olduqca maraqlı, tərtibat zəngin, musiqisi isə məlahətli idi. Filmdən aldığım zövqə baxmayaraq, qəlbimə ağır bir kədər çökmişdə. İndi özünü "qüruba doğru gedən bir günəş" adlandıran həmin gənc (Mikayılın dostu) o zaman çox məğrur bir gənc idi. Cox yaraşıqlı və buna görə də qızların sevimli olduğunu özü də bilirdi. Müşfiqlə yaxın dost olduğuna baxmayaraq, təvazökarlıqda, sadəlikdə ona bənzəmirdi...

lərdə, ədəbi gecələrdə, tətənəli yiğincəqlarda mən həmişə Cavidin şeirlərindən oxuyardım. Əhməd Cavadın "Unudulmuş sevda" şeirini oxumağım nədənse onun çox xoşuna gəlirdi:

Məni pek gənc ikən ağlatdı zaman, Çəkərək pərdə o xoş mənzərəyə, Mənim ilk eşqimi, ilk elə həman, Gömdüllər, bilmədim amma, nerəyə?...

Müşfiq öz şeirlərini oxumağı da çox sevərdi. Qelbinin tam hissəyyatı ilə yazdığını və həvəsle oxuduğu şeirləri haqqında mənim nə fikirdə olduğum onu çox maraqlandırırdı. Bu və ya digər şeirini bəyənib-bəyənmədiyimi mütləq deməliydim, yoxsa inciyerdə.

"Can dəftəri"ndən başqa biz qızlar birər albom da saxlayardıq. Bu albomun səhifə-

lərində dost və tanışlar şəkilərini yapışdırıvə arzu etdikləri sözləri yazardılar. Mikayıl Müşfiq mənim albomuma öz aşağıdakı şeirini yazmışdı:

Sən və mən

*Sənin xəndən olur gül dodaqların
Ondaki gözümüzən yaşlar saçılır,
Çünkü sayəsində gül bulaqların
Çiçeklər açılır, gülər açılır.
Üzün şəfəqlənir mən ah çəkincə,
Çünkü od qızarar asinə rüzgar.
Hər şeyin axırı hecdirə, mənəc,
Sənin gözəlliyyin getdikcə artar.
Çevirib üzünü nerəyə dönsən,
Könlümün gözləri düşər ardına,
Çünkü təbiətdən öyrənmişəm mən,
Günəbaxan baxar Güneş yurduna.
Qurumuş göz yaşım, o gül üzündən
Axar, daim axar, durmadan axar,
Sellər coşqun olur, çünkü qəflətən
Doğunca gəncliyin fəsl ilk bahar.
Bir təşənə qaynayan bulaq görünce,
İtirə özünü mənim də könlüm,*

*Baxıb gözlərinə vəsle erince,
Danışmaq istərkən tutlur dilim.
Tikən gül boynuna qanad gərdimi,
Bülbül nələ çəkib fəryadə basılar,
Səni hər yetənlə gəzən gördüm,
Mənim də yazdığım şeir qan ağları.*

İllər keçdi, nəhayət məktəbi bitirdim. Maarif komissarlığı məni Naxçıvana işə təyin etdi. Bir çox dəfələr söhbət

zamanı texnikumu bitirdikdən sonra mütləq təhsili davam etdirməyi, pedaqoji institutun dil və ədəbiyyat fakültəsinə qəbul olunması Mükayıl mənə məsləhət görmüşdə.

Təyinnamələri aldığımız

gün biz yenə görüşdük. Ali məktəbə qəbul olunmaq üçün lazımlı olansənədləri hazırlanmağı mənə tapşıraraq dedi:

- Naxçıvanda yay aylarında uşaq meydançasında işlər-kən mənim məktubumu gözlərən. Ərizəni, tərcüməyi-hallı və lazımlı olan digər sənədləri hazırlayıb mənə göndərərsən, instituta verərəm, qəbul imtahanlarının vaxtını da yazarəm. Gələrsən, qəbul olunarsan.

1929-cu il, may ayının sonları... Bakı vağzalı... Dörd il birlikdə mehriban bir ailədə yaşayıb təhsil alındığımız yoldaşlar... Gözəl Bakı, əziz və mehriban qardaşım, əlvida... Xeyr, yenidən görüşənədək...

Lakin görüş əbədi ayrılıqla sona çatdı.

*Hər bir gəncin həyatında
baş verən təbəddülət, ev, allə,
doğma Yerevan, ali məktəb...*

*Yoldaşları, dostları, odlar
yurdunu yenidən görmək mənə müyəssər oldu, yalnız
Müşfiqlə bir daha görüşə biləmədim. Xəzər dalgaları qədər
coşqun istedadlı bu gəncin qırgılcım saçan qartal baxışları,
mehriban təbəssümüldü dodaqları, həlim xasiyyəti, hər kəsin
qeydində qalmaq vərdişi qəlbimdə silinməz iz buraxmışdır.*